



## [?Azrbaycann sl qrar vericilri kimlirdir](#)

Azrbaycan Respublikasın idar edn cryan v msllrin thlilin glinc, bu lk hkumtinin rolu ciddi qbul edilmmlidir. nki zahird gstrilnin ksin olaraq, klg hkumtlri bu slam lksinin strateji msllrind sas .qrar vericilrdir

Arannews : Azrbaycan Respublikas m&uuml;stqillik ld etdikdn sonra ran v Azrbaycan xalqlar arasnda qardalq m&uuml;nasibtlrinin inkiaf &uuml;&ccedil;&uuml;n &ccedil;&ox yax imkan yarand v bu, illrl davam etdi, lakin bu &ouml;lk qrb &uuml;ns&uuml;rlerinin tsirinin v fitnsinin balamas il bu b&ouml;lqd iki i xalqnn m&uuml;nasibtlrinin d&uuml;mnlri Bak siyast&ccedil;ilrini yava-yava rana qar bdbinldir bildilr, i o yer &ccedil;atd ki, htta rann hrbi tlim, hrbi v qeyri-hrbi yardım lvazimatlar nn g&ouml;ndrilmsi kimi trdd&uuml;ds&uuml;z yardmlar nn davam etmsin mane oldular, hm&ccedil;inin, birbaa artilleriya ati il Zngilan halisinin xilas edilmsi, ial olunmu razilrin m&uuml;harib qa&ccedil;qnlar &uuml;&ccedil;&uuml;n d&uuml;rg salnmas kimi .tsirli tdbirlri d nzr alnmad

Bak d&ouml;vlt siyast&ccedil;ilri hr g&uuml;n bir bhan il Qaraba m&uuml;haribsind Azrbaycan xalqna v sgrlrin k&ouml;mk etmy canlar v &uuml;rklri il tln iranl m&uuml;avir v sgrlrin &uuml;rk ars v &uuml;midsizlikl Azrbaycan trk etmlrin sbb oldular. Amma bu qardalq he&ccedil; vaxt unudulmad v iranllarn quca Azrbaycann i xalqnn &uuml;z&uuml;n a&ccedil;q qald. Bu &ouml;lk xalqnn rana rahat gedi-glii istiqamtind maksimum mkdalq .aparld

Zaman &ouml;tmkl bu &ouml;lk, k&ouml;lg h&ouml;kumtlri x&uuml;susil ngiltrnin (enerji v siyastin k&ouml;lg h&ouml;kumti olaraq BP kimi irktlr vasitsil), sionist rejimin (Amerika trfindn thl&uuml;ksizlik v hrbi k&ouml;lg h&ouml;kumti kimi) v T&uuml;rkiynin (mdniyyt akademiyalar v medias olaraq mdni k&ouml;lg h&ouml;kumti kimi) Azrbaycan Respublikasnn idar&ccedil;iliyyini bu &ouml;lk h&ouml;kumtinin lindn ald v bu &ouml;lkknin prezidenti faktiki olaraq tsir etmi k&ouml;lg h&ouml;kumtinin tdbirlrini elan etmk &uuml;&ccedil;&uuml;n tribunaya &ccedil;evrildi; ran v Azrbaycan xalqlar .arasnda par&ccedil;alanma atini daim alovlandran tdbirlrin trubunas oldu Hmin k&ouml;lg h&ouml;kumtlri birinci Qaraba m&uuml;haribsindn sonra Azrbaycan ordusunun hm statistika, hm d tchizat baxmndan &uuml;st&uuml;n m&ouml;vqed olmasna baxmayaraq, bu &ouml;lk h&ouml;kumtin ial olunmu torpaqlar geri almaq &uuml;&ccedil;&uuml;n ciddi sylr g&ouml;strmy imkan verdilr. Nhayt, ikinci m&uuml;haribnin balamas v Azrbaycan m&uuml;slman &ouml;vladlar nn g&uuml;cl&uuml; hrbi irlilmsi il yen d Dalq Qaraban azad edilmsin icaz verilmdi. Bu &ouml;lkknin ordusu ua azad edilndn sonra Xankndiy baxan divarlarn yannda dayandrl! Bu el bir vziyytd idi ki, htta cihazdan istifad etmdn adi g&ouml;zl d oradak saknlri v sgrlri g&ouml;r bilirdilr v m&uuml;slman d&uuml;nyasnn Ali Mqaml Rhbri hzrt Aytullah Seyid li

Xameneni hmin guuml;nld &ldquo;Azrbaycann buuml;tuuml;n torpaqlar azad edilmlidir&rdquo; frmann elan etmidi. Amma kouml;lg .houml;kumtlrinin mnfti Dalq Qaraban azad olunmasnda deyildi kinci Qaraba muuml;haribsind qismn qlbsindn sonra Dalq Qaraba hl d Ermnistann ialn qald bir halda, bu ölknin houml;kumti ad&ccedil;kiln kouml;lg houml;kumtlrinin gouml;strii il (Qrbin maraqlarna uyun olaraq, Azrbaycann resurslarnn daha asan v hesabatsz istismar ü&ccedil;&uuml;n lazm olan enerji ötuuml;r&uuml;cuuml; borularn v dhlizlrin tikintisi istiqamtind) psixoloji mliyyatlara v tannm beynlxalq srhdlrin pozulmasna uyun olaraq rqi Zngzur kimi qondarma termini bu ölknin sifaril ilyn KV-Irind rvac verdi, dflrl tarixi srhdlr qaytmaqdan danld, halbuki, beynlxalq srhdlr mhl qoymad, qonu douml;vltrin muuml;stqilliyin v razi buuml;touml;vl&uuml;y&uuml;n houml;rmt edilmdiyi surtd, prioritet rann tarixi srhdlrin v n az Tuuml;rkmn&ccedil;ay muuml;qavilsi .douml;vr&uuml;n qaytmaq olacaq

Hr bir xalq öz ölksinin buuml;tuuml;n msllrind, xuuml;susn d siyasi, iqtisadi, mdni v sosial mouml;vzularnda itirak etmsi danlmaz haqdr. Amma uzun illrdir ki, Azrbaycanda ke&ccedil;iriln sifarili prezent v parlament se&ccedil;kilri bu slahiyti Azrbaycan xalqnn lindn alb v bu ölknin mzrum v muuml;slman xalq ü&ccedil;&uuml;n bel bir imkan tsvvuuml; olunmur, &ccedil;ox muuml;huuml;m enerji resurslarna malik bu zngin ölk praktiki olaraq bzi sionist muuml;avirlr v xarici irktr trfindn idar olunur, bu ölknin muuml;slman v mzrum xalqna is tzyiq, din v tarixin thrif edilmsi, torpan ial etmk, narkotik v silah gzdirmk kimi uydurma cinaytlr .bhansi il hbs edilmekdn baqa bir ey nsib olmur

Bu, Azrbaycan Respublikasnn dindar xalqnn son durumunun real mnzrsidir. ran slam Respublikasndak muuml;xtlif qurumlar bu faktlar drk edrk siyast yuuml;r&uuml;tmi, emosional qrarlardan qa&ccedil;araq, asl houml;kumtl .Azrbaycann azad xalq arasnda frq qoymaldrlar

Azrbaycan cmiyytinin dini ksriyytini, i duuml;nyasnn mrkzi saylan ran slam Respublikasnn xalqndan v houml;kumtindn myus etmk Bakya hakim olan kouml;lg houml;kumtlrin planladrd v cidd-chdl hyata ke&ccedil;irmk istdiyi mqsddir. Bu sbbdn ran slam Respublikasndak muuml;xtlif sahrl (houml;kumt, muuml;ssislr, qeyri-houml;kumt qurumlar v beyin mrkzlri) &ouml;z mouml;vqelrind, thlillrind v qrar qbul edrkn son drc diqqqli olmaldrlar ki, iki slam ölksinin birliyinin duuml;mnlri Arazn imal v cnubunun eyni din v mslkli sakinlri arasnda bundan artq ayrlq v par&ccedil;alanma yarada .bilmsinlr